

**İSTEHLAK KREDİTİ MÜQAVİLƏLƏRİ ÜZRƏ BORCALANIN ƏMƏK
MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ HALINDAN SİĞORTASI ÜZRƏ YADDAŞ
VƏRƏQƏSİ**

Sığorta hadisəsi hesab edilə bilən hal baş verərsə, Sığortalı aşağıdakı hərəkətləri etməlidir:

1. Sığorta hadisəsi baş verdikdə ***8778** telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat vermək;
2. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya digər faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə hər hansı vasitə ilə xəbər verməlidir.

Sığorta Şirkəti aşağıdakı hallarda sığorta ödənişinin verilməsindən imtina edir:

1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
 - Baş vermiş hadisənin Sığorta Qaydalarının 6.3-cü bəndinə əsasən sığorta hadisəsi hesab edilmədikdə;
 - Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 (on beş) gün sonra, bu Qaydanın 14.3-cü bəndində nəzərdə tutulmuş halda isə sığortaçı müəyyən etdiyi müddətin başa çatmasından 3 (üç) gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
 - Sığorta Qaydalarının 20.2-ci bəndi nəzərə alınmaqla sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmi müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda.
2. Sığortaçı tərəfindən sənədlərdən sonuncusu alındıqdan sonra 7 (yeddi) iş günü ərzində sığorta ödənişinin verilməsindən imtina barədə qəbul olunmuş qərar haqqında Sığortalıya (Sığorta olunana) bu qərarın səbəblərini əks etdirən yazılı məlumat verilir.

QEYD: Bu YADDAŞ VƏRƏQİ məlumat xarakteri daşıyır, sığorta qanunvericiliyinin və müvafiq sığorta qaydalarının xülasəsidir və hüquqi qüvvəyə malik deyildir.